



AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASI ŞURASININ

2017-ci il üzrə
İŞ PLANI

BAKI - 2017

AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASI ŞURASININ
2017-ci il üzrə
İ Ş P L A N I

Sıra №-si	Tədbirin adı	Hansı sənədə əsasən hazırlanır	İcra müddəti	Məsul İcraçılar	Qeyd
1. (3.1)	2016-cı ildə auditor təşkilatlarının (sərbəst auditorların) apardıqları auditin keyfiyyətinin kənar nəzarətin vəziyyətinin təhlili və müvafiq icmalın hazırlanması	Audit qanunvericiliyi və Beynəlxalq Mühasiblər Federasiyasının üzvlük tələbləri	Yanvar 2017-ci il	Y.Namazəliyev Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	
2. (3.2.1)	:Keyfiyyətə nəzarətə dair iş sənədlərinin və müvafiq cədvəllərin hazırlanması və təqdim edilməsi	Auditə dair qanunvericilik aktları	Yanvar 2017-ci il	Y.Namazəliyev, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	
3. (3.2.2)	Keyfiyyətə nəzarətə dair hesabat formasının hazırlanması və təqdim edilməsi	Auditə dair qanunvericilik aktları	Yanvar 2017-ci il	Y.Namazəliyev, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	
4. (1.21)	Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədlərinin təkmilləşdirilməsi	Auditə dair qanunvericilik aktları	Fevral 2017-ci il	V.Rəhimov, N.Talıbov, Auditorlar Palatasının Şurası	

				yanında müvafiq Komitələr	
5. (8.4)	Auditorlar Palatasının 2016-cı ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə dair hesabatın hazırlanması və onun auditinin aparılması	Auditə dair qanunvericilik aktları	Mart 2017-ci il	V.Rəhimov	
6. (8.5)	Auditorlar Palatasının 2016-cı il üzrə fəaliyyətinin nəticələrinə dair hesabatın hazırlanması, müvafiq qurumlara və ictimaiyyətə çatdırılması	Auditə dair qanunvericilik aktları	I rüb 2017-ci il	Q.Bayramov, İşçi qrupu	
7. (2.1.1)	Beynəlxalq Audit Standartlarının şərhinin redaktəsi və nəşri	Konsepsiya*	2017-ci il I rüb	N.Talıbov, V.Rəhimov, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	
8. (1.4.)	Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2016-cı ilin yekunu üzrə təqdim edilmiş illik hesabatların təhlili və tövsiyələrin hazırlanması	Auditə dair qanunvericilik aktları	Aprel 2017-ci il	R.Cəfərli, N.Talıbov	
9. (1.5)	2016-cı il üçün auditorların reyting səviyyəsinin müəyyən edilməsi	Konsepsiya*	Aprel 2017-ci il	N.Talıbov, R.Cəfərli, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	
10. (4.1)	2017-ci il üzrə auditorların ixtisasartırma kurslarının tədris proqramının və qrafikin hazırlanması	Auditə dair qanunvericilik aktları	Aprel 2017-ci il	S.Gülməmmədov, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	
11. (1.6)	İqtisadi sahələr və ölkənin regionları üzrə audit sahəsində analitik informasiya sisteminin yaradılması	Auditə dair qanunvericilik aktları	May- Sentyabr 2017-ci il	N.Talıbov, R.Cəfərli, Auditorlar Palatasının Şurası	

				yanında müvafiq Komitələr	
12. (4.2)	Auditor adı almaq üçün imtahanların təşkili	Auditə dair qanunvericilik aktları	İyun, dekabr 2017-ci il	S.Gülməmmədov, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	
13. (3.9.3)	Auditorlar üçün PL/TM-ə qarşı mübarizə üzrə təlim strategiyasının və ona uyğun təlim proqramlarının hazırlanması və icrası məqsədilə tədbirlər görülməsi	PL/TM-ə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün MFP	İyul 2017-ci il	S.Gülməmmədov, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	
14. (3.9.4)	Auditor təşkilatlarına və sərbəst auditorlara qanunvericiliyin tələblərinə uyğun olaraq PL/TM-ə qarşı mübarizə üzrə daxili nəzarət sisteminin qurulmasına və effektiv tətbiqi üzrə metodiki dəstəyin təmin edilməsi	-----II-----	İyul 2017-ci il	M.Abbasov, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	
15. (3.9.6)	Auditorlara şübhəli əməliyyatların aşkarlanması indikatorlarının və PL/TM tipologiyalarının müəyyən edilməsi və müntəzəm olaraq yenilənməsi məqsədilə metodiki dəstəyin təmin edilməsi	-----II-----	İyul 2017-ci il	M.Abbasov, Y.Namazəliyev, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	
16. (8.7)	Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən yol verilmiş intizam pozuntuları üzrə tədqiqatların təşkili və müvafiq intizam tədbirlərinin görülməsi	Auditorlar Palatası Şurasının 2015-ci il 25 noyabr tarixli №269/1 sayılı Qərarı	İyul 2017-ci il	S.Gülməmmədov, M.Abbasov, Auditorlar Palatasının Şurası yanında Komitələr	

17. (1.9)	Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2017-ci ilin I yarım illiyi üzrə təqdim edilmiş hesabatların təhlili və tövsiyələrin hazırlanması	Auditə dair qanunvericilik aktları	Avqust 2017-ci il	R.Cəfərli	
18. (1.10)	Auditin statistik göstəricilər sisteminin təhlili və müvafiq icmalın hazırlanması	Auditə dair qanunvericilik aktları	Sentyabr 2017-ci il	R.Cəfərli, N.Talıbov, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	
19. (1.11)	Azərbaycanda auditor xidməti bazarının təhlili	Auditə dair qanunvericilik aktları	Dekabr 2017-ci il	S.Gülməmmədov, K.Tağızadə, R.Cəfərli, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	P-p
20. (3.4)	IFAC-ın 1 №-li Üzvlüyə dair Öhdəlik Tələblərinə (SMO) müvafiq olaraq təsdiq edilmiş plana əsasən auditor xidmətinin keyfiyyətinə kənar nəzarətin aparılması və onun nəticələrinə dair icmalın hazırlanması	Konsepsiya* və IFAC qarşısında olan üzvlük öhdəlikləri	Dekabr 2017-ci il	Y.Namazəliyev, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	
21. (3.5)	Auditorlar Palatasının üzvləri tərəfindən etik davranış qaydalarına riayət olunmasına nəzarət və bu barədə illik hesabatın hazırlanması	Konsepsiya*	Dekabr 2017-ci il	M.Abbasov, Y.Namazəliyev, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	
22. (3.9.7)	Auditorlara "öz müştərini tanı", o cümlədən müştəri qəbulu siyasətinin formalaşdırılması üzrə metodiki dəstəyin təmin edilməsi	PL/TM-ə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün MFP	Dekabr 2017-ci il	S.Gülməmmədov, R.Cəfərli, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	

23. (3.9.8)	Auditorların PL/TM-ə qarşı mübarizə üzrə məsul şəxsinin eyniləşdirilmə, hesab və əməliyyatlar üzrə məlumatlara çıxışının təmin edilməsinə metodiki dəstəyin təmin edilməsi	-----II-----	Dekabr 2017-ci il	M.Abbasov, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	
24. (3.9.9)	Auditor təşkilatlarında PL/TM-ə qarşı mübarizə sahəsində daxili nəzarət sisteminin effektivliyinin müəyyən edilməsi üçün daxili audit yoxlamalarının nəticələrinin qiymətləndirilməsi	-----II-----	Dekabr 2017-ci il	M.Abbasov, N.Talıbov	
25. (3.9.11)	Auditorlar Palatası tərəfindən risk əsaslı nəzarət proqramının hazırlanması və tətbiqi üzrə tədbirlərin görülməsi	-----II-----	Dekabr 2017-ci il	N.talıbov, M.Abbasov, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	
26. (1.24)	Auditorların və Palatanın əməkdaşlarının xarici və beynəlxalq qurumlarda təcrübə mübadiləsinin təşkili	Audite dair qanunvericilik aktları	Dekabr 2017-ci il	S.Gülməmmədov Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	
27. (8.9)	Auditorlar Palatasının 2018-ci il üzrə iş planının hazırlanması	Audite dair qanunvericilik aktları	Dekabr 2017-ci il	Q.bayramov, F.Qarayev, Palatanın struktur bölmələri	
28. (1.13.1)	Auditor xidmətinin normativ hüquqi bazasının təkmilləşdirilməsi	Konsepsiya*	2017-ci il	M.Abbasov, N.Talıbov, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	
29. (1.13.2)	“Auditor fəaliyyəti haqqında” yeni qanunun qəbulu ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericilik aktlarına və digər normativ hüquqi sənədlərə ediləcək əlavə və dəyişikliklərin layihələrinin hazırlanması	Konsepsiya*	Qanun qəbul edildikdən sonra	N.Talıbov, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	

30 (1.14)	Auditor fəaliyyəti ilə əlaqədar proqramlar, təlimatlar, tövsiyələr və metodik göstərişlərin hazırlanması	Konsepsiya* və Auditə dair qanunvericilik aktları	2017-ci il	N.Talıbov, Palatanın struktur bölmələri, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	P-p
31. (1.16)	Məcburi audiddən yayınmanın qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi	Konsepsiya*	2017-ci il	Rəhbərlik, Palatanın struktur bölmələri	P-p
32. (1.17)	Auditor fəaliyyətində dempinq və haqsız rəqabətə qarşı tədbirlər sisteminin işlənilib hazırlanması və tətbiqi	Konsepsiya*	2017-ci il	M.Abbasov, Palatanın struktur bölmələri, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	P-p
33. (1.18)	Auditə ictimai etimadın gücləndirilməsi və auditin təşviqi istiqamətində tədbirlər sisteminin hazırlanması və tətbiqi	Konsepsiya*	2017-ci il	S.Gülməmmədov, Müvafiq struktur bölmələr, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	P-p
34. (1.19)	Auditin təşkilinə dair xarici təcrübənin öyrənilməsi və tətbiqi	Konsepsiya*	2017-ci il	S.Gülməmmədov, N.Talıbov, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	P-p
35. (2.1.2)	Kiçik və orta müəssisələrdə BAS-ın tətbiqinə dair qaydaların tərcüməsi, redaktəsi və nəşri	Konsepsiya*	2017-ci il	Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	

36. (3.6)	Özəl sektorda şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınması məqsədi ilə antikorrupsiya, şəffaflıq, etik davranış və hesabatlılıq tələbləri (uyğunluq mexanizmi) üzrə təkliflərin hazırlanması	“Açıq Hökumətin Təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Auditorlar Palatasının Tədbirlər Planı	2017-ci il	M.Abbasov, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	P-p
37. (3.8)	Auditorların PL/TMM üzrə öhdəliklərinin təkmilləşdirilməsi: Auditorların fəaliyyət xarakterinə uyğun olaraq PL/TMM üzrə öhdəliklərinin beynəlxalq standartlara uyğunlaşdırılması	Milli Fəaliyyət Planı*	2017-ci il	M.Abbasov, Auditorlar Palatasının Şurası yanında müvafiq Komitələr	P-p
38. (6.1)	Auditin aktual problemləri üzrə konfransların, simpoziumların, “dəyirmi masa”ların və seminarların təşkili	Audite dair qanunvericilik aktları	Təsdiq edilmiş qrafik üzrə	N.Talıbov, S.Gülməmmədov Auditorlar Palatasının Şurası yanında Komitələr, Palatanın struktur bölmələri	P-p
39 (6.2)	Audite dair kitabların, dərs vəsaitlərinin, məlumat və təbliğat xarakterli materialların nəşr etdirilməsi	Audite dair qanunvericilik aktları	2017-ci il	N.Talıbov və müəlliflər qrupu	P-p

Qeyd: *Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf Konsepsiyası (2012-2020-ci illər).